

«Dövlət qeydiyyatına alınmışdır»

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində

«03» aprel 2018-ci il


Qeydiyyat və notariat bas
idarəsinin rəisi:

M. Məmmədov

«Təsdiq edilmişdir»

Baş Məclisin 28.02.2018-ci il tarixli
qərarı ilə

Səlahiyyətli şəxs:
Aslanov Novruzəli Davud oğlu



Azərbaycan Qızıl Aypara Cəmiyyətinin

NİZAMNAMƏSİ

(3-cü redaksiyada)

MÜQƏDDİMƏ

Müxtəlif peşəyə, yaşa, milliyətə, dini və sinfi mənsubiyyətə, dilə, cinsə, irqə, siyasi əqidəyə və s. fərqli qoymayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (bundan sonra – AzQAC adlandırılacaq) əməkdaşları, üzvləri, könüllüləri insansevərlik və xeyirxahlıq ənənələrinin əhali arasında təbliğinin önemliliyini rəhbər tutaraq, uzun müddət Respublikada əhalinin aztəminatlı təbəqəsinə, müharibə, lokal və xarici münaqişə, digər zorakılıq vəziyyəti zamanı, təbii və texnogen fəlakətlər zamanı zərər çəkmiş insanlara, müraciətlərə təmənnasız tibbi-sosial, humanitar, psixoloji, hüquqi yardım və s. xidmət göstərilməsinə, insan haqlarına riayət olunmasına, insan şəxsiyyətinin şərəf və ləyaqətinin qorunmasına, insanların bərabər hüquqlu olmasına inamını təsdiq edərək, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini, məqsəd və vəzillərini Azərbaycan Respublikası ərazisində həyata keçirmək üçün səy və cəhdlərini birləşdirməyi qərara almışdır.

Bu məqsədlə AzQAC fəaliyyətində aşağıdakı hüquqi sənədlərə istinad edir:

- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında (bundan sonra – Hərəkat adlandırılacaq) qəbul edilmiş mövcud hüquqi sənədlər;
- 12 avqust 1949-cu il tarixli Cenevre sazişlərinə və ona əlavə olan 1977-ci və 2005-ci il tarixli əlavə Protokollar;
- Digər beynəlxalq hüquqi aktlar;
- "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 25 noyabr 1994-cü il tarixli, 926 sayılı qərarı;
- "Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" 08 may 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu;
- "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" 08 may 2007-ci il tarixli Azərbaycan Respublikası Qanunu;
- Digər qanunvericilik aktları.

I BÖLƏM

1-ci MADDƏ

MİLLİ VƏ BEYNƏLXALQ HÜQUQI STATUS

1920-ci il mart ayının 10-da təsis edilmiş AzQAC Azərbaycan Respublikasının da iştirakçısı olduğu mövcud Cenevre Sazişlərinə uyğun fəaliyyət göstərir. Cəmiyyət 1996-ci il noyabr ayının 1-de Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 360 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

AzQAC 1949-cu il Cenevre Sazişlərinə və ona əlavə protokollara uyğun olaraq, "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 25 noyabr 1994-cü il tarixli, 926 sayılı qərarına, "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2004-cü il tarixli sərəncamına, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" 08 may 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisində Hərəkatın tərkib hissəsi kimi yeganə

milli cəmiyyət olmaqla ümumxalq, könüllü, qeyri-siyasi, ictimai, humanitar təşkilatdır. AzQAC humanitar sahədə hökumətə yardımçıdır. Onun yerli bölmələri bütün ölkə üzrə fəaliyyət göstərir.

AzQAC öz missiyasını yaratdığı strukturları vasitəsilə həyata keçirir. AzQAC Hərəkatın fundamental prinsiplərinə müvafiq şəkildə Hərəkatın Konfransının və Nümayəndələr Şurasının Qətnamələrini rəhbər tutaraq dövlət orqanları ilə münasibətdə öz muktariyyətini qoruyub saxlayaraq fəaliyyət göstərir (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnamesinin 8-ci maddəsi).

AzQAC-ın dövlət qurumları ilə münasibəti Hərəkatın fundamental prinsipləri çərçivəsində qarşılıqlı hörmət, işgüzar əməkdaşlıq və qanunlara əsaslanaraq qurulur.

AzQAC hüquqi şəxs statusuna malikdir. Onun Baş Qərargahı Bakı şəhəri, Səməd Vurğun küçəsi, 112 ünvanında yerləşir.

AzQAC Hərəkatın Nizamnaməsinə uyğun olaraq, 1995-ci il noyabr ayının 1-də rəsmən tanındığı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), 1995-ci il noyabr ayının 25-də üzvü olduğu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXCAF) və digər beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq edir.

AzQAC Azərbaycan Respublikası qanunvericiliyinə və müvafiq beynəlxalq hüquqi aktlara uyğun olaraq, xarici dövlətlərin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq edir.

2-ci MADDƏ

FUNDAMENTAL PRİNSİPLƏR

AzQAC öz işini Hərəkatın 7 fundamental prinsipi əsasında qurur:

INSANSEVƏRLİK

Ayri-seçkilik etmədən döyük meydanlarında yaralılara yardım göstərmək zərurətlindən yaranmış Hərəkat ister beynəlmiləl, isterse də milli səviyyədə hər bir şəraitdə insan ixtirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır. Hərəkat insan həyatı və sağlamlığını qorumaqla yanaşı, insan ləyaqətinə hörmətlə yanaşmayı ønsərək, bütün xalqlar arasında qarşılıqlı anlaşma, dostluq, əməkdaşlıq və möhkəm sülh olması üçün çalışır.

QƏRƏZZİZLİK

Hərəkat heç kəsə dini, irqi, milli xüsusiyyətlərinə, sinfi mənsubiyyətinə, siyasi əqidəsinə, sosial mövqeyinə və digər keyfiyyətlərinə görə fərq qoymur, insanların düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir, ilk növbədə ən ağır bəlalara düşər olanların köməyinə tələsir.

NEYTRALLIQ

Hamının ona olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə hec bir tərəfi müdafiə etməyərək, düşmənciliyə qarışmır, siyasi, irqi, dini və ideoloji mübahisələrdə bitərəf mövqə nümayiş etdirir.

MÜSTEQİLLİK

Hərəkat müsteqildir. Öz insansevərlik fəaliyyətində mövcud hakimiyətə yardımcı olub, ölüsində hakim olan qanunlara tabe olmaqla, Milli Cəmiyyətlər öz muxtarlıqlarını qoruyub saxlayırlar ki, bu da onlara Hərəkatın prinsipləri ilə işləmək imkanı verir.

KÖNÜLLÜ XİDMƏT

Hərəkat heç bir maraq güdmədən könüllü yardım edir.

VAHİDLİK

Bir ölkədə yalnız bir Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları hamının üzünə açıq olmalı və öz insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində həyata keçirmelidir.

UNİVERSALLIQ

Hərəkat ümumbaşarı, universal bir qurumdur ki, bu qurumda bütün tərkib hissələr (BQXK, BQXQACF, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri) bərabər hüquqlara malikdir və onlar bir-birinə kömək etməyə borcladurlar.

3-cü MADDƏ QURULUŞ

AzQAC-in strukturu:

1. Baş Məclis
2. İdarəetmə Şurası
3. Ali Rəhbərlik (prezident və vitse-prezidentlər)
4. İcra Rəhbərliyi (katiblik)
5. Gənclər Komitəsi

6. AzQAC-in İdarəetmə Şurasının qərarı əsasında ərazi vahidi ilə yaradıla bilən və vəzifə fəaliyyətinin Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirilməsini təmin edən regional mərkəzler, şəhər, rayon, sahə bölmələri və ilk təşkilatlar.
 7. AzQAC-in vəzifə fəaliyyətini Naxçıvan Muxtar Respublikasının bütün ərazisində təmin edən Naxçıvan Muxtar Respublikası Komitəsi və onun əhatə etdiyi şəhər, rayon və sahə bölmələri.

4-cü MADDƏ

· QIZIL AYPARA EMBLEMİ

AzQAC-in Qızıl Aypara emblemindən istifadəsi "Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" 8 may 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları, 1965-ci ildə Vyanada Hərəkatın Konfransı tərəfindən qəbul edilmiş və 1991-ci ildə Hərəkatın Nümayəndələr Şurası tərəfindən yenidən qəbul edilmiş "Milli Cəmiyyətlər tərəfindən Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə üzrə əsashəmə", 2013-cü il Sidneydə Hərəkatın Nümayəndələr Şurası tərəfindən qəbul

edilmiş "Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Brend Təşəbbüsü haqqında Qətnamə" ilə tənzimlənir.

Qızıl Aypara emblemi ağ fonun ortasında qırmızı rəngdə olan Ayparanın təsviridir.

AzQAC ölkə ərazisində Qızıl Aypara emblemini öz emblemi kimi, "Qızıl Aypara" söz birleşməsini isə öz adında istifadə edən yegane səlahiyyətli təşkilatdır.

Azərbaycan Respublikasının ərazisində Qızıl Aypara embleminin istifadəsinə nəzarət səlahiyyətli icra hakimiyyəti orqanları və AzQAC tərəfindən həyata keçirilir.

Beynəlxalq humanitar hüququn tətbiqi və milli səviyyədə icrasını təmin etmək, habelə beynəlxalq humanitar hüquq ilə qorunan Qızıl Xaç və Qızıl Aypara emblemlərini və digər emblem və nişanları müdafiə etmək məqsədilə AzQAC müvafiq dövlət hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

5-ci MADDƏ

AzQAC-IN QIZIL AYPARA EMBLEMİNDƏN İSTİFADƏ QAYDALARI

AzQAC fəvqəladə hallar zamanı, təbii və texnogen fəlakətlər, silahlı münaqişələr və digər hallarda öz bayraqlarından və emblemlərdən fərqləndirilmək və müdafiə olunmaq üçün istifadə edir. AzQAC-in loqosu fərqləndirici məqsədlə nümayiş etdirildikdə nisbətən kiçik ölçüdə nümayiş etdirilməlidir və binanın damında nümayiş etdirilməməlidir.

AzQAC-in loqosu, Qızıl Aypara emblemi və bayraqları aşağıdakı qaydada istifadə oluna bilər:

- AzQAC-in istifadə etdiyi binalarda, ona mənsub olan nəqliyyat vasitələrində, əmlak saxlanılan yerlərdə, həmçinin əmlakın üzərində;
- AzQAC-in fəaliyyəti, Beynəlxalq Humanitar Hüquq (BHH) və Hərəkat haqqında əhalinin maarifləndirilməsi üçün keçirilən tədbirlər zamanı asılı (yerləşdirilə) bilər;
- AzQAC tərəfindən buraxılan nəşriyyat (çap) materiallarının üzərində;
- AzQAC tərəfindən hazırlanmış və ya sıfariş edilen məhsullarda o cümlədən, medallarda, döş nişanları, markalarda, çantalarda və s. öz əksini tapa bilər;
- AzQAC tərəfindən göndərilən humanitar yardımın üzərində eks oluna bilər.

Emblemdən və ya loqodan AzQAC üzvləri, bütün əməkdaşları və könüllüləri həyata keçirilən bütün tədbirlərdə, humanitar aksiyalarda, əməliyyatlarda və s. istifadə edir.

AzQAC-in loqosu kimi qırmızı dairənin içərisində etrafında Azərbaycan və ingilis dillərində "Azərbaycan Qızıl Aypara Cəmiyyəti" sözləri ilə əhatə olunmuş ağ fonda qırmızı aypara nişanı istifadə olunur.

II BÖLMƏ

6-ci MADDƏ

AzQAC-IN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

AzQAC silahlı münaqişələrin qurbanlarına və fəvqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək, əhalinin

sağlamlığının qorunması ilə bağlı proqramları həyata keçirmək, beynəlxalq humanitar hüquq və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərini təbliğ etmək məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır.

Müxtəlif peşəyə, yaşa, milliyətə, dini və sinfi mənsubiyyətə, dilə, cinsə, irqə, siyasi eqidəyə və digər buna bənzər səbəblərə fərqli qoymayan AzQAC özünün başlıca məqsədində çatmaq üçün aşağıdakıları özünə başlıca vəzifə olaraq təyin edir:

- AzQAC Cenevrə Konvensiyalarına müvafiq olaraq, silahlı münaqişələr zamanı və sülh dövründə hərbçilərin və mülki əhalinin arasında silahlı münaqişə qurbanlarının maraqlarına uyğun şəkildə fəaliyyətini qurur;
- Müxtəlif təbii, texnogen və digər felakətlərdən zərər çəkənlərə imkan daxilində təxəssalınmaz yardım göstərir;
- Xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri və beynəlxalq təşkilatlar tərəfindən AzQAC-a göndərilən beynəlxalq humanitar yardımın Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə silahlı münaqişələrin qurbanlarına və fəvqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə çatdırılmasını təşkil edir;
- Felakətin vurduğu ziyanın tez bir zamanda aradan qaldırılması məqsədilə fəvqəladə hallara hazırlıq işlərini aparır, bu məqsədlə özünən regional və yerli strukturlarının maddi texniki bazasını yaradır və onu gücləndirir;
- Azərbaycan Respublikanın hüquqi və fiziki şəxslərdən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımın toplanmasını həyata keçirir və bu yardımın Azərbaycan Respublikasının ərazisində yardımına ehtiyacı olanlara paylanması təşkil edir;
- Texliyə olunmuş əhalinin qəbul edilməsi, yerləşdirilməsi, daşınması və onlara tibbi və sosial yardım göstərilməsində bağlı dövlət və yerli özünüidarə orqanlarına kömək göstərir;
- Əhalinin sağlamlığının qorunması, o cümlədən, xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirir, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq edir;
- Qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında səhiyyə müəssisələrinə kömək edir;
- Əhalinin, xüsusən gənclərin ilk yardım göstərilməsi üzrə təliminin təşkilində və həyata keçirilməsində iştirak edir, silahlı münaqişələr və fəvqəladə hallar zamanı könüllü fəaliyyət üçün tibb bacıları, tibb qardaşları və təlimatçıları hazırlayırlar;
- Silahlı münaqişələr və fəvqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin axtarışını həyata keçirir, həlak olanların dəfn edildiyi yerləri müəyyən edir, bu sahədə dövlət və yerli özünüidarə orqanlarına kömək göstərir;
- AzQAC-in tərkib hissəsi olan qeyri-dövlət axtarış xidmətini təşkil edir, əsir və itkin düşmüş şəxslərin axtarışını aparır, silahlı münaqişələr və fəvqəladə hallar nəticəsində bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqə qurulmasına və (və ya) onların birləşməsinə kömək edir;

Silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər haqqında məlumatları alır, onların uçotunu aparır və müvafiq dövlət orqanlarına və ya təşkilatlara təqdim edir;

Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi yardım, psixoloji reabilitasiya, peşə vərdişlərinin aşilanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirir;

Əhali, xüsusən uşaqlar və gənclər arasında beynəlxalq humanitar hüququ və Hərəkatın əsas prinsiplərini təbliğ edir;

Silahlı münaqişələrin qurbanlarına yardım göstərilməsi ilə bağlı Cenevrə Konvensiyalarından irəli gelən fəaliyyəti həyata keçirir;

- Öz humanitar fəaliyyətində müvafiq mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüdərə orqanları ilə əməkdaşlıq edir;

- Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və özünüdərə orqanları ilə əməkdaşlığı həyata keçirir.

AzQAC Hərəkatın Fundamental Prinsiplərini rəhbər tutaraq öz Nizamnaməsindən irəli gelən məqsəd və vəzifelərə nail olmaq üçün aşağıdakı hüquqlara malikdir:

- "Dövlət, hakimiyyət və yerli idarəetmə və məhkəmə orqanlarında özünün, həmçinin, üzvlərinin qanuni hüquq və maraqlarını təmsil və müdafiə etmək;

- "Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və 1991-ci ildə Hərəkatın Nümayəndələr Şurası tərefindən qəbul edilmiş "Milli Cəmiyyətlər tərefindən Qızıl Xaç və Qızıl Aypara emblemindən istifadə üzrə qaydalara" uyğun olaraq, Qızıl Aypara emblemindən istifadə etmək;

- Hərəkat, Beynəlxalq Humanitar Hüquq və öz fəaliyyəti haqqında məlumatları yaymaq;

- AzQAC-ın ideya və vəzifelerini təbliğ etmək;

- AzQAC-ın Nizamnaməsi ilə müəyyən olunmuş məqsəd və vəzifelerin həyata keçirilməsində dövlət, hakimiyyət və yerli idarəetmə orqanlarından dəstək almaq və onlarla əməkdaşlıq barəsində ikitərifli müqavilələr imzalamaq;

- Humanitar və xeyriyyə xarakterli kütləvi tədbirlərin təşkili və keçirilməsində iştirak etmək;

- AzQAC tərefindən humanitar və xeyriyyə yardımlarının ayrılması və verilməsi ilə bağlı məsələləri müstəqil həll etmək;

- Öz fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrini məlumatlandırmaq, mətbu və poliqrafik məhsulları çap etdirmək, film və videoçarxlar çəkdirmək, sərgilər, xeyriyyə tədbirləri, konsertlər, marafonlar, digər kütləvi tədbirlər keçirmək və s;

- Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və qüvvədə olan qanunvericiliyə əsasən, öz Nizamnamə vəzifələrini həyata keçirmək üçün qanunla müəyyən edilmiş qaydada təşkilatlar, fondlar yaratmaq, mətbu orqanları (qəzet, jurnal, sayt) təşkil etmək, həmçinin müəssisə və digər qurumlar təsis etmək;

- Qanunvericiliklə müəyyən olunmuş qaydada xəstəxanalar, o cümlədən fəvqəladə həllar zamanı səyyar xəstəxanalar, apteklər, uşaq və qocalar evləri, aztəminatlı şəxslər üçün yeməkxanalar, istirahət düşərgələri və s. təşkil etmək.

III BÖLMƏ 7-ci MADDƏ ÜZVLƏR

AzQAC-ın qapıları heç bir fərq qoymadan bütün insanlara - irqindən, cinsindən, mədəniyyətindən, dilindən, sosial mənşeyindən, sinfi mənsubiyətindən, dini əqidəsindən, peşəsindən, siyasi baxışlarından və ya hər hansı digər səbəblərdən asılı olmayaraq hamının üzünü açıqdır.

AzQAC-ın missiyası heç bir ayrı-seçkiliyə yol vermədən, harada olmasından asılı olmayaraq, Nizamnamədən irəli gələn vəzifələri üzvləri vasitəsilə həyata keçirməkdir.

AzQAC üzvləri vasitəsilə icmanın ehtiyaclarını izləyə və ona qərəzsiz şəkildə köməklik göstərə bilər.

Üzvlər hüquqi və fiziki şəxs ola bilər.

ÜZVLƏRİN QEYDİYYATI:

AzQAC üzvlüyünə qəbul müraciət əsasında şəxsin yaşadığı və ya işlədiyi yerde müvafiq ilk təşkilat və ya yerli bölmədə, həmçinin AzQAC katibliyinin ilk təşkilatında həyata keçirilir. Respublika ərazisində üzvlər yaşayış və ya iş yerlərini dəyişdikdə onların üzv kimi yenidən qeydiyyatı yeni ünvandakı müvafiq ilk təşkilat və ya yerli bölmələr tərəfindən həyata keçirilir.

AzQAC-ın tərkibinə fəal, həqiqi, fəxri üzvlər daxildir. AzQAC-ın bütün üzvləri eyni hüquqludurlar və AzQAC-ın bütün orqanlarına seçmək və seçilmək hüququna malikdirlər.

AzQAC-ın fealiyyətində üzvlərlə yanaşı könüllülər də fəal iştirak edir. Onların fealiyyət istiqaməti, qeydiyyatı, vəzifələri və s. AzQAC İdarəetmə Şurası tərəfindən qəbul olunmuş "Könüllülük Siyasəti" qaydası və "Könülli fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

8-ci MADDƏ FƏAL ÜZVLƏR

AzQAC-a xidmət etməyə razılıq verən və bu ad ilə rayon, şəhər yaxud sahə bölmələrində qeydiyyatda olub üzvlük haqqını ödəyən və AzQAC-ın tədbirlərində mütəmadi iştirak edən şəxslər fəal üzv sayılırlar.

9-cu MADDƏ HƏQİQİ ÜZVLƏR

AzQAC-ın Baş Məclisinin müəyyən etdiyi miqdarda illik üzvlük haqqlarını ödəyən şəxslər həqiqi üzv sayılırlar.

10-cu MADDƏ FƏXRİ ÜZVLƏR

AzQAC qarşısında xüsusi xidmətlərinin qeyd edilməsi əlaməti olaraq İdarəetmə Surasının təqdim etdiyi fəxri üzvlük biletini alan şəxslər fəxri üzv sayılları. Fəxri üzvlər üzvlük haqqı ödəmirlər.

11-ci MADDƏ FƏXRİ SƏDR

Fəxri Sədr AzQAC-a daim köməklik edən, xüsusi və müstəsna xidmətlər göstərən İdarəetmə Şurası tərəfindən təyin edilmiş icimai xadimdir.

Fəxri Sədr səsverme hüququna malik deyil, onun nə seçmək, nə də seçilmək hüququ yoxdur. Cəmiyyətin digər üzvləri ilə eyni hüquqa malik deyil. Fəxri Sədr İdarəetmə Şurası iclaslarına sədrlik etmək səlahiyyətinə malik deyildir.

12-ci MADDƏ ÜZVLƏRİN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

Üzvlər aşağıdakı vəzifələrə malikdirlər:

- Hərəkatın fundamental prinsiplərinə sadıq qalaraq onları yaymaq;
- AzQAC-ın işinə köməklik etmək;
- Nizamnaməni tanımaq və ona riayət etmək;
- İlliik üzvlük haqqını ödəmək;
- AzQAC-ın tədbirlərində fəal iştirak etmək.

Üzvlər aşağıdakı hüquqlara malikdirlər:

- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən qəbul edilən Nizamnamələr üzrə rəhbər sənədə uyğun olaraq, AzQAC-ın Baş Məclisinə, İdarəetmə Şurasına və digər orqanlarına seçib-seçilmək;
- AzQAC-ın rəhbər orqanlarına təkliflər vermək və rəhbərlik qarşısında məsələ qaldırmaq;
- Yerli və rəhbər orqanların iclaslarında iştirak etmək və səs vermək.

AzQAC-ın üzvlüyüne daxil olan hər bir şəxs davranış kodeksini imzalayır.

Davranış Kodeksini imzalayan hər bir şəxs üzvlüyə qəbul zamanı ərizə ilə birlikdə üzvlüyüne qəbul olunması haqqında müraciət ərizəcinin işlədiyi və ya yaşadığı ərazi üzrə ilk təşkilat və ya bölmə tərəfindən qəbul edilərək rəsmiləşdirilir. AzQAC təşkilatlar və ya yerli bölmələr tərəfindən qəbul edilərək rəsmiləşdirilir. AzQAC üzvlüğüne qəbul olunması haqqında müraciət ərizəcinin işlədiyi və ya yaşadığı ərazi üzrə ilk təşkilat və ya bölmə tərəfindən həyata keçirilir. Müraciətə 5 iş günü ərzində daxılır və ərizəciyə məlumat verilir. Ərizənin qəbul olunmaması haqqında qərardan arazi olan ərizəçi AzQAC yuxarı instansiyalarına (İdarəetmə Şurasına, Arbitraj Komissiyasına, sonda Baş Məclisə) şikayət etmək hüququna malikdir. Bununla yanaşı, onun məhkəməyə şikayət hüququ vardır.

Üzvlük statusunun itirilməsi:

- AzQAC-in hər hansı bir üzvü istənilən vaxt öz fəaliyyətinin dayandırılması ilə bağlı qeydiyyatda olduğu ilk təşkilat və ya yerli bölməyə yazılı şəkildə məlumat verir.
- Həqiqi üzvolma 12 təqvim ayından sonra başa çatır. 12 təqvim ayından sonra üzvlük haqqı yenilənir. Həqiqi üzvlər illik üzvlük haqqının bitməsinə bir ay qalmış illik üzvlük haqqlarının yenilənməsi zəruretinə dair xəbərdarlıq alırlar.
- İlk təşkilatlar, yerli bölmələr ciddi səbəblərə görə üzvləri xaric edə bilərlər. Üzvlər xaric olunmalarına dair qərarla 5 iş günü ərzində yazılı şəkildə məlumatlandırılırlar. Xaric edilmiş hər hansı bir üzv qərarın qəti olduğunu bildikdə narazı qalarsa, AzQAC-in Arbitraj Komissiyasına apellyasiya şikayətində müraciət etmək hüququna malikdir. Arbitraj Komissiyası apellyasiya şikayətinə 30 iş günü müddətində baxıb qərar verir. Bununla yanaşı, onların məhkəməyə şikayət hüququ vardır.

İdarəetmə Şurası hər bir üzvə qarşı ədalətsizliyə yol verilməməsini, müraciətlərə ədalətli və qanun çərçivəsində baxılmasını təmin etmək üçün müvafiq qaydalar tətbiq edir. Hərəkatın fundamental prinsipləri ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, AzQAC-in adına, imicinə və ya işinə zərər gətirən işlərə cəlb olunan AzQAC-in üzvləri üzviyəkdən dərhal xaric olunurlar. Fəal, həqiqi üzvlər və üzv olan hüquqi şəxslər illik üzvlük haqqını ödəmədikləri təqdirdə üzvlük hüququnu dərhal itirirlər.

IV BÖLMƏ BAŞ MƏCLİS 13-cü MADDƏ TƏRKİB

Baş Məclis aşağıdakı tərkibdən ibarətdir:

- İdarəetmə Şurasının üzvlərindən;
- Komissiyaların üzvlərindən;
- Rayon, şəhər, sahə bölmələri tərefindən seçilmiş ilk təşkilatların nümayəndələri və digər üzvlərdən.

Rayon, şəhər, sahə bölmələri tərefindən Baş Məclisə nümayəndələrin seçilmə qaydası AzQAC İdarəetmə Şurası tərefindən müəyyənlenir.

Rayon, şəhər, sahə bölmələri tərefindən seçilmiş nümayəndələrin sayı AzQAC İdarəetmə Şurası tərefindən rayon, şəhər, sahə bölmələri tərefindən feal üzvlərinin sayına münasib olaraq maksimum 5 nəfər müəyyənlenir. Belə ki, üzvlərin sayına görə ən böyük olan bölmə üçün 5 nəfər, ən kiçik bölmə üçün 1 nəfər, orta hədd təşkil eden bölmələr üçün say 1-5 nəfər arası müəyyən edilir.

Baş Məclis nümayəndələri üzvlük statusunu itirdikdə, seçildiyi rayon, şəhər, sahə bölmələrinin mənafeyini müdafiə etmədikdə, öz səlahiyyətlərini layiqincə yerinə yetirmədikdə, Baş Məclisin iclaslarında müntəzəm iştirak etmədikdə, səhhəti ilə bağlı, elecə də ərizəsi ilə səlahiyyətlərindən könüllü imtina etdikdə, vəfat etdikdə və s. sabablardan seçildikləri rayon, şəhər, sahə bölmələri tərefindən geri çağırıla bilərlər. Bu halda rayon, şəhər, sahə bölmələrinin növbəti və ya növbədənənər konfranslarında

Baş Məclisə yeni nümayəndələr seçilə bilər.

Bu qayda vəfat etmiş Baş Məclis nümayəndələrinə də şamil edilir.

Baş Məclis nümayəndələrinin mandatlarının etibarlılıq müddəti 7 ilə bərabərdir. Onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzlər. Onlar bu vəzifəyə 1 seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər. Bu son yekun müddətdir.

14-cü MADDƏ SƏLAHİYYƏT

Baş Məclis AzQAC-ın ən ali idarəetmə orqanıdır. Baş Məclis:

- AzQAC-ın missiya və fəaliyyət istiqamətlərinə dair dürüst xülasə verir;
- AzQAC-ın Strateji xəttini müəyyən edir;
- Maliyyə Komissiyasının, Arbitraj Komissiyasının tərkibini və onların sədrlerini seçilir, Baş Məclisin gündəliyi barədə qərar qəbul edir;
- Hesabat dövrü üçün AzQAC-ın Prezidentinin məruzəsini dinləyir və təsdiq edir;
- AzQAC-ın Prezidentini və 2 vitse-prezidentini seçilir;
- AzQAC-ın idarəetmə Şurasının tərkibini seçilir;
- Növbəti dövr üçün üzvlük haqqlarının miqdarını müəyyənləşdirir;
- Cari dövrdə yaranmış vəziyyətə müvafiq olaraq, Nizamnamənin təkmilləşməsini təmin edir, əlavə və dəyişikliyi təsdiq edir, zəruri halda yeni Nizamnamə qəbul edir;
- AzQAC-ın əmlakının formalaşmasını və istifadə prinsiplərini müəyyən edir;
- AzQAC-ın icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar qəbul edir;
- AzQAC-ın nizamnaməsinə, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununa, fundamental prinsiplərə tam riayət olunmaqla, maraqlar toqquşmadığı təqdirdə AzQAC-ın Hərəkatdan kənar digər təşkilatlarda iştirakına razılıq verir;
- "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq AzQAC-ın yenidən təşkili və ləğv edilməsi barəsində qərar qəbul edir;
- Daxili qaydaları müəyyən edir, müvafiq qanunların Hərəkatın əsas müddəalarına uyğun olub-olmamasını öyrənir və müvafiq təkliflər verir;
- Zəruri hallarda növbədən kənar sessiyani keçirmək haqqında qərar qəbul edir;
- "Qızıl Aypara" medalı və "Qızıl Aypara" xüsusi mükafatını, müvafiq fəxri adları, nişanları və s. təsis ədir (Medal, mükafat və s. təltifedilmə qaydalarını AzQAC Rəyasəti müəyyən edir);
- AzQAC-ın fəal, həqiqi və fəxri üzvlərinin, eləcə də fəxri sədrinin Respublikanın ictimai həyatında əvəzsiz rolunu və təşkilatın inkişafında xüsusi xidmətlərini nəzərə alaraq, həmin şəxslərin təltif edilməsi və onların müxtəlif seçkili orqanlara namizədliklərini vermək üçün tədbirlər görür, bu məsələlərlə əlaqədar müvafiq təkliflər verir.

15-ci MADDƏ
BAŞ MƏCLİSİN KEÇİRİLMƏ QAYDASI

AzQAC-ın Baş Məclisi qanunvericilikdə müəyyən edilmiş müddətdən az daimayaq keçirilir.

Baş Məclisin sessiyası, Baş Məclis və yaxud İdarəetmə Şurası tərəfindən teyin olunmuş vaxtda və yerdə keçirilir.

Baş Məclisə AzQAC-ın Prezidenti, müstəsna hallarda (vəfatı, iş qabiliyyətini itirdiyi halda, ərizəsi ilə səlahiyyətlərindən könüllü imtina etdikdə, yaşayış yerini dəyişərək Respublikanı terk etdikdə və s.) AzQAC İdarəetmə Şurasının qərarı ilə teyin olunmuş şəxs sədrlik edir. Bütün qərarlar Baş Məclis nümayəndələrinin 2/3-nə bərabər olunmuş səsə malik nümayəndələrin sadə səs çoxluğu ilə, seçicinin olan yetərsayda, həlliədici səsə malik nümayəndələrin sadə səs çoxluğu ilə, seçicinin istəyi nəzərə alınaraq gizli, açıq və ya Beynəlxalq Federasiyada tətbiq edilən elektron səsvermə yolu ilə qəbul edilir. Yetərsay olmadığı təqdirdə Baş Məclis işini dayandırır və 6 saatdan sonra Baş Məclis nümayəndələrinin 2/3-nə bərabər olan yetərsay şəraitində yenidən öz işinə başlayır. Qərarlar həlliədici iştirakçıların sadə səs çoxluğu ilə qəbul olunur.

Səsvermə qaydasını nümayəndələr özləri müəyyən edirlər.

16-ci MADDƏ
BAŞ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ ÇAĞIRILMA QAYDASI

AzQAC-ın Baş Məclisinin növbədənkənar sessiyası Prezidentin təşəbbüsü ilə AzQAC İdarəetmə Şurası üzvlərinin 2/3-nin müraciəti ilə çağırıla bilər. Nizamnamə ilə Baş Məclis üçün nəzərdə tutulan bütün prosedur qaydalar növbədənkənar sessiya üçün de keçərlidir.

V BÖLMƏ
İDARƏETMƏ ŞURASI
17-ci MADDE
TƏRKİB

İdarəetmə Şurası Baş Məclislərərə dövrə AzQAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirən orqandır.

İdarəetmə Şurası Baş Məclisin seçdiyi aşağıdakı 17 üzvdən ibarətdir:

a) Prezident və vitse-prezidentlərdən (3 nəfər);

b) AzQAC-ın xeyirxah missiyasına xüsusi maraq göstərən dövlət və yerli əzünüidarəetmə orqanlarının və ayrı-ayrı qeyri-hökumət təşkilatlarının seçdiyi 5 nəfərdən;

c) AzQAC-a göstərdikləri yardım və diqqətə görə seçilmiş 3 nəfərdən;

ç) AzQAC-ın ilk təşkilat, rayon, şəhər, sahə bölməlerinin fəal nümayəndələrindən (6 nəfər).

İdarəetmə Şurası üzvləri seçildikdən sonra Davranış Kodeksini imzalayır.

Davranış Kodeksini AzQAC İdarəetmə Şurası müəyyən edir.

İdarəetmə Şurası üzvlərindən biri müəyyən səbəblərdən Üzvlük statusunu ittidikdə, seçildiyi rayon, şəhər, sahə bölməlerinin mənafeyini müdafiə etmədiğdə, öz

səlahiyyətlərini layiqince yerinə yetirmədikdə, İdarəetmə Şurası iclaslarında müntəzəm iştirak etmedikdə, səhhəti ilə bağlı, eləcə də ərizəsi ilə səlahiyyətlərindən könüllü imtina etdikdə, vəfat etdikdə və s. səbəblərdən seçildikləri rayon, şəhər, sahə bölmələri tərəfindən geri çağırıla bilərlər.

18-ci MADDƏ SƏLAHİYYƏT

- 1) İdarəetmə Şurası hazırlı Nizamnaməyə əsasən, Baş Məclis tərəfindən qəbul edilmiş qərarlar və ümumi direktivlər çərçivəsində AzQAC-ın məqsəd və məramlarının həyata keçirilməsi üçün gərəkli olan bütün səlahiyyətlərə malikdir;
- 2) İdarəetmə Şurası Prezidentin təqdimatı əsasında İcraçı Katibi təyin etmək səlahiyyətinə malikdir;
- 3) İdarəetmə Şurası öz iclasında AzQAC-ın nizamnaməsində öz əksini tapan bütün əsas fəaliyyət sahələrini müzakirə edir və müvafiq qərarlar qəbul edir;
- 4) AzQAC-ın planlarını və büdcələrini, fəaliyyət və maliyyə hesabatlarını təsdiq edir;
- 5) Uzunmüddətli fəaliyyət göstərməni təmin edir və işlərin Birincilik dərəcəsinə dair müvafiq qərarlar qəbul edir;
- 6) AzQAC-ın səmərəli fəaliyyətinə münasibətdə geniş perspektivin saxlanması, İcraçı Katibin və AzQAC-ın işinin həyata keçirilməsinə qiymət verir;
- 7) Regional Mərkəzlər, Komitələr və rayon, şəhər, sahə bölmələrinin təsis edilməsi və buraxılmasını təmin edir;
- 8) AzQAC Nizamnaməsi çərçivəsində üzvlərin rəhbər orqanlarında və komissiyalarında fəaliyyətinə nəzarət edir;
- 9) Hazırkı Nizamnamədən irəli gələn bütün zəruri qaydaları hazırlanır, təsdiq və ya siləvələr edir;
- 10) Bu vəzifələri həyata keçirmək üçün arzu edilən və ya gərəkli hesab olunan bölmələri və ya komissiyaları yaradır;
- 11) AzQAC-ın fəaliyyət programını müəyyən edir;
- 12) İdarəetmə Şurasının qərarları Ali və İcra rəhbərliyi üçün, həmçinin AzQAC Naxçıvan MR-na daxil olan rayon, şəhər, sahə bölmələri, eləcə də bütün rayon, şəhər, sahə bölmələri üçün məcburi xarakter daşıyır.

İdarəetmə Şurası İcraçı Katib və onun müavinlərinin, AzQAC Naxçıvan MR Komitesinin sədri, sədr müavininin və Komitəyə daxil olan rayon, şəhər, sahə bölmələri rəhbərlerinin, Gənclər Komitəsi sədrinin, sədr müavinlərinin, həmçinin, bütün rayon, şəhər, sahə bölmə və regional mərkəz rəhbərlerinin işini daim nəzarətdə saxlayır, onların işini müzakirə edir və zərurət olduqda onlara qarşı müvafiq cəza tədbirləri (xəberdarlıq, ciddi xəberdarlıq, töhmət, şiddetli töhmət, həmçinin vəzifə öhdəliklərini yeriňe yetirmədikləri təqdirdə onları işdən azadetmə və onların vəzifələrini AzQAC-ın müvafiq üzvlərinə həvalə etmək) tətbiq edə bilər. Bu halda İdarəetmə Şurasının qərarı müvafiq üzvlərinə həvalə etmək) tətbiq edə bilər. Bu halda İdarəetmə Şurasının qərarı dəməl yerinə yetirilməlidir. İdarəetmə Şurasının qərarı ilə razılaşmayan AzQAC üzvü apellyasiya şikayəti ilə AzQAC Arbitraj Komissiyasına müraciət edə bilər. Arbitraj Komissiyası apellyasiya şikayətinə 30 iş günü müddətində baxıb qərar verir. Arbitraj Komissiyası Baş Məclis adından qərar qəbul edir və bu qərar qətidir.

İdarəetmə Şurası üzvlərinin mandatlarının etibarlılıq müddəti 7 ilə bərabərdir. Onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzlər. Onlar bu vəzifəyə 1 seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər. Bu son yekun müddətdir.

19-cu MADDƏ İDARƏETMƏ ŞURASININ İCLASININ KEÇİRİLMƏ QAYDASI

İdarəetmə Şurası hər 6 ayda bir dəfədən az olmayaraq öz iclasını keçirir.

İdarəetmə Şurasının iclasına AzQAC Prezidenti, Prezident iştirak etmədiyi təqdirdə onun üzvlərindən biri sədrlik edir. İdarəetmə Şurası öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edir. İdarəetmə Şurasının iclasları üzvlərinin 2/3-nin iştirak etdiyi yetərsayda səlahiyyətli hesab edilir.

İdarəetmə Şurasının növbədənkənar iclasları Prezidentin təşəbbüsü ilə və ya İdarəetmə Şurası üzvlərinin 2/3-nin müraciəti ilə keçirilə bilər. Nizamnamə ilə İdarəetmə Şurası üçün nəzərdə tutulan bütün prosedur qaydalar növbədənkənar sessiya üçün də keçərlidir.

İdarəetmə Şurası üzvlərinin hər biri bir səsə malikdir.

VI BÖLMƏ

20-ci MADDƏ

PREZİDENT VƏ VİTSE-PREZİDENTLƏR

Prezident AzQAC-da ali rəhbər şəxsdir.

Prezidente səlahiyyət verilir ki, Baş Məclis, İdarəetmə Şurası və komissiyaların iclaslararası dövründə, yaxud bu organların müstəsna hallarda öz iclaslarını keçirməyə imkanları omadıqda, zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq qərarlar qəbul etsin. Bu şərtlə ki, Prezident gördüyü tədbirlər haqqında həmin organların birinci iclaslarına müvafiq məlumat təqdim etsin.

Prezidentin funksiyaları:

- a) Baş Məclis, İdarəetmə Şurasının sessiyalarını çağırmaq və sədrlik etmək;
- b) Həmin organlara AzQAC-ın fəaliyyətinə dair hesabat vermək;
- c) AzQAC-ın organlarının işini əlaqələndirmək;
- d) Hem milli, hem də beynəlxalq səviyyədə AzQAC-ı təmsil etmək;
- e) Baş Məclis, İdarəetmə Şurası tərəfindən həvalə edilmiş digər funksiyani həyata keçirmək;
- f) Məntəzəm olaraq İcraçı Katibin hesabatını dinləmək və bu barədə müvafiq qərar qəbul etmək;
- g) AzQAC-ın strateji xəttinin işlənilib hazırlanmasına köməklik göstərmək;

f) Dövlət, hökumət və yerli özünüidarəetmə orqanları, eləcə də beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri ilə əlaqələri tənzimləmək.

Prezident bu maddədə nəzərdə tutulan b, ç, d, f bəndlərindəki funksiyaların bir hissəsini vitse-prezidentlərdən birinə həvələ edə bilər.

Prezident müvəqqəti olmadığı hallarda onu Prezidentin əmri ilə vitse-prezidentlərdən biri əvəz edir.

Prezident bu vəzifəyə 7 ildən bir seçilir. Prezident 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməz. 1 seçki müddətindən sonra o, bu vəzifəyə yenidən seçilə bilər. Bu son yekun müddətdir.

Prezident və vitse-prezidentlər vəzifəsinə Hərəkatın inkişafında fəallıq göstərən, bu sahədə xüsusi xidmetləri olan, üzvlər arasında nüfuz ağı, ali təhsilli, biliyi, bacarığı, təcrübəsi, səriştəsi ilə fərqlənən AzQAC üzvü seçilə bilər.

Prezident yeri boşaldığı təqdirdə Baş Məclisin növbəti sessiyasına qədər idarəetmə Şurasının qərarı ilə Prezident səlahiyyətlərini icra edəcək vitse-prezident təyin edilir. Baş Məclis isə yeni Prezident seçməlidir. Baş Məclis yeni Prezident seçənə kimi, yetür. Bu müddət ərzində vitse-prezident Prezident vəzifəsinə aid olan bütün səlahiyyətlərə malikdir. Prezident vəzifəsi 6 aydan çox müddətə (1 ildən çox olmamaq yekun müddətdir). Bu müddət ərzində vitse-prezident Prezident vəzifəsinə aid olan bütün səlahiyyətlərə malikdir. Prezident vəzifəsi 6 aydan çox müddətə (1 ildən çox olmamaq yekun müddətdir).

Vitse-prezidentlər bu vəzifəyə 7 ildən bir seçilir. Vitse-prezidentlər 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzler. 1 seçki müddətindən sonra onlar bu vəzifəyə yenidən seçilə bilər. Bu son yekun müddətdir.

Prezident və vitse-prezidentlərin seçkisi Baş Məclis nümayəndələrinin 2/3-nə berabər yətərsayda baş tutmuş hesab olunur. Prezident və vitse-prezidentlər Baş Məclis nümayəndələrinin sadə səs çoxluğu ilə seçilirlər. Əgər namizədlərdən 2-si və ya daha çoxu eyni sayda səs toplayarsa, o halda növbəti tur seçkiler keçirilir.

Bu vəzifələrə namizədlərin ərizələri seçki platforması ilə birlikdə Baş Məclisin keçirildiyi vaxtdan 3 ay önce Mandat Komissiyasına təqdim olunmalıdır. Mandat Komissiyası 10 gün müddətində namizədlərin sənədlərini nəzərdən keçirib idarəetmə Şurasına təqdim edir. İdarəetmə Şurasının qərarından sonra namizədlərin adları seçki bülleteninə daxil edilir və Baş Məclisin səsverməsinə buraxılır.

Seçki bülletenini və namizədlik ərizə anketinin formalarını idarəetmə Şurası ~~namizəd~~ yənə edir.

Namizədlər Baş Məclisdən önce və ya Baş Məclisin gedışatında öz ~~namizədliklərini~~ geri götürmək hüququnu özündə saxlayır.

Əgər namizədlərin aldığı səslər 50%-lik həddi keçməzsə, o halda növbəti tur ~~seçkiler~~ keçirilir.

Prezident və vitse-prezidentliyə namizədlər fərdi qaydada və ya təşəbbüs qrupu ~~təsdiqindən~~ verilir.

21-ci MADDƏ İCRAÇI KATIB

İcraçı Katib Prezidentin təqdimatı əsasında AzQAC-ın Idarəetmə Şurası tərəfindən təyin olunur, onunla AzQAC-ın arasında idarəciliyə dair müqavilə imzalanır. Baş Məclisin, Idarəetmə Şurasının işleyib hazırladığı ümumi siyaset və direktivlərin həyata keçirilməsində məsuliyyət daşıyır.

İcraçı Katibin, onun müavinlərinin və tabeliyində olan işçilərin Baş Məclis, Idarəetmə Şurası və digər rəhbərliketmə orqanlarında səs vermək hüququ yoxdur. O, yalnız məsləhətçi qismində iştirak etmək hüququna malikdir.

İcraçı Katib aşağıdakı funksiyalara malikdir:

- a) Baş Məclis, Idarəetmə Şurasının qərarlarını və AzQAC-ın digər rəhbər orqanları tərəfindən ona verilmiş olan tapşırıqları yerinə yetirmək;
- b) Katibliyi idarə etmək və katibliyə həvalə edilmiş işin yerinə yetirilməsinə cavabdehlik daşımaq;
- c) Büdcələri və maliyyə hesabatlarını tərtib etmək;
- d) Baş Məclis, Idarəetmə Şurasının qərarlarına uyğun olaraq katibliyin müxtəlif xidmətlərini təşkil etmək, katibliyi səriştəli, bacarıqlı işçi heyəti ilə təmin etmək və lazımlı gəldikdə belə işçi heyətinin fəaliyyətini dayandırmadı;
- e) Baş Məclis, Idarəetmə Şurası tərəfindən ona həvalə edilmiş işlərə rəhbərlik etmək;
- f) Nizamnamə çərçivəsində Idarəetmə Şurası və ya Prezident tərəfindən ona həvalə edilmiş digər funksiyaları həyata keçirmək;
- g) Baş Məclis, Idarəetmə Şurasına AzQAC-ın görülmüş işlərinə dair hesabat vermək;
- h) AzQAC-ın resurslarının əldə olunması, idarə olunması və xərclənməsi ilə əlaqədar notarial formada həyata keçirilən sövdələşmələr (tranzaksiyalar) də daxil olmaqla bütün sövdələşmələr (tranzaksiyalar) üzrə üçüncü tərəf və məhkəmə qarşısında AzQAC-ın selahiyətli nümayəndəsi kimi çıxış etmək.

İcraçı Katibin təklif etdiyi namizədləri Idarəetmə Şurasında təsdiq etdikdən sonra Prezident İcraçı Katibin 2 müavinini təyin edir;

AzQAC Prezidentinin yazılı razılığı əsasında İcraçı Katib və onun müavinləri həm milli, həm də beynəlxalq səviyyədə AzQAC-ı təmsil edir.

Öz funksiyalarını yerinə yetirərkən İcraçı Katib mütəmadi olaraq Prezident və vice-prezidentləri, Idarəetmə Şurasını dolğun məlumatlaşdırmalıdır.

İcraçı Katib katibliyin strukturunu yaradır və katiblik strukturunun ümumi sxemini Idarəetmə Şurasının təsdiqinə təqdim edir.

22-ci MADDƏ PREZİDENT OFİSİNİN RƏHBƏRİ

Prezident ofisinin rəhbəri AzQAC Prezidentinin əmri ilə təyin olunur, onunla AzQAC arasında müqavilə imzalanır. Onun seckli orqanlara seçmək və seçilmək hüququ yoxdur.

Funksiyaları:

- AzQAC Prezidentinin əmr, sərəncam, göstərişlərinin və qərarlarının icrası ilə, AzQAC-ın icraatında olan sənədlərin, ərizə və sorğuların, eləcə də Ali Rehberlik tərefindən verilmiş tapşırıqların müəyyən edilmiş müddətdə icra edilməsi ilə özünün gördüyü işlər barədə Prezidente hesabat verir;
- AzQAC-ın işçi heyətinin etik davranış qaydalarına uyğun gelmeyən hərəkəti barədə Prezidenti məlumatlandırır. Bununla da Prezident həmin məsələləri AzQAC-ın işçi heyətine cavabdeh olan İcraçı Katib qarşısında qaldırır;
- Prezidentin vətəndaşların qəbulu məsələlərinin təşkilini tənzimləyir;
- AzQAC prezidentinin hüquqi sənədlərinin hazırlanmasına yardım edir.

VII BÖLMƏ

AzQAC-İN İLK TƏŞKİLAT VƏ YERLİ BÖLMƏLƏRİ, REGIONAL MƏRKƏZLƏRİ

23-cü MADDƏ

İLK TƏŞKİLATLAR

AzQAC Respublika ərazisində özünün ilk təşkilatlarını yaradır, bu təşkilatlara edilmiş ərazinin sərhədlərini müəyyən edir və verilmiş ərazidə fəaliyyət üçün onlara zəruri səlahiyyətlər verir. İlk təşkilatlar yerleşdiyi ərazidə göstərən rayon, şəhər, sahə bölməsinə daxildir.

AzQAC-ın ən azı 3 üzvünün təşəbbüsü ilə ilk təşkilatlar yaradıla bilər.

AzQAC İdarəetmə Şurası ilk təşkilatlarda hesabat-seçki yiğincaqlarının barədə qərar qəbul edir.

İlk təşkilatların yaradılma qaydasını AzQAC İdarəetmə Şurası müəyyən edir, Respublikanın bütün ərazisində müxtəlif sahələrdə AzQAC-ın fəaliyyətini həyata Üçün ilk təşkilatlar yaradır, bu təşkilatlara fəaliyyət göstərmək üçün lazımi verir.

AzQAC-ın hər bir ilk təşkilatında cari işlərin vəziyyətini müzakirə etmək üçün, maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək məqsədilə ilə bir dəfədən az yiğincaqları keçirilir. AzQAC-ın ilk təşkilatlarında hesabat-seçki yiğincaqları 3 dəfə keçirilir.

AzQAC ilk təşkilat yiğincaqları arasındaki dövrdə ilk təşkilatın 3 nəfərdən ibarət fəaliyyət göstərir və müvafiq qərarlar qəbul edir. 3 nəfər arasından isə büroya ehtəsaldır.

AzQAC ilk təşkilatının yiğincağına və bürosuna təşkilatın rəhbəri sədrlik edir.

İlk təşkilatın işinə onların daxil olduğu müvafiq rayon, şəhər, sahə bölmələri

24-cü MADDƏ

RAYON, ŞƏHƏR, SAHƏ BÖLMƏLƏRİ

AzQAC rayon, şəhər, sahə bölmələrinin yaradılma qaydasını AzQAC İdarəetmə müyyən edir.

İdarəetmə Şurasının qərarı ilə Respublikanın bütün ərazisində AzQAC-ın humanitar işini həyata keçirmək, ölkənin bütün əhalisini öz işinə cəlb edə

bilməsi üçün AzQAC-a ölkənin bütün ərazisindən üzvlər toplamağa imkan verəcək rayonlarda rayon, şəhərlərdə şəhər, idarə, müəssisə və s. qurumlarda isə sahə bölmələri yaradılır. AzQAC İdarəetmə Şurası bu bölmələrə müvafiq inzibati ərazilərdə fealiyyət göstərmək üçün onlara lazımi səlahiyyətlər verir.

Her bir rayon, şəhər, sahə bölməsi Nizamnamədən irəli gələn vəzifələrin icrası barədə səlahiyyəti çərçivəsində vaxtaşırı olaraq özlerinin İdarəetmə Şurasına hesabat verirlər.

AzQAC-ın Nizamnaməsinə uyğun olaraq, Baş Qərargah ilə məsləhətləşməklə, hər bir rayon, şəhər, sahə bölməsi AzQAC-ın müstəqilliyinə, Hərəkatın fundamental prinsiplərinə, Hərəkatın davranış qaydalarına xələl gətirməyən, onun əsas məramlarına zidd olmayan, qanunvericiliklə qadağan olunmayan layihələrin həyata keçirilməsi ilə bağlı müxtəlif təşkilatlarla yazılı formada eməkdaşlıq müqavilələri bağlaya, sərbəst olaraq müəyyən layihələr, proqramlar, gəlirgətirmə işləri həyata keçirə bilər.

Rayon, şəhər bölmələrinin fealiyyəti müvafiq Regional Mərkəzlər vasitəsilə koordinasiya edilir.

Sahə bölmələrinin işi isə Baş Qərargah tərəfindən tənzimlənir və nəzarət edilir.

25-ci MADDƏ

AzQAC RAYON, ŞƏHƏR, SAHƏ BÖLMƏ KONFRANSLARI

AzQAC-ın hər bir rayon, şəhər, sahə bölməsində təşkilatın cari işlərinin yekununu və qarşıda duran vəzifələri müzakirə etmək üçün, eləcə də, maliyyə - təsərrüfat fealiyyətini təhlil etmək məqsədilə 3 ildən bir hesabat-seçki konfransları keçirilir.

İlk təşkilatlar tərəfindən konfransa seçilmiş nümayəndələrin sayı AzQAC-ın müvafiq rayon, şəhər, sahə bölmələrinin İdarəetmə Şurası tərəfindən ilk təşkilatların feal üzvlərinin sayına mütənasib olaraq, maksimum 5 nəfər müəyyən edilir. Belə ki, üzvlərinin sayına görə ən böyük olan ilk təşkilat üçün 5 nəfər, ən kiçik ilk təşkilat üçün 1 nəfər, orta hədd təşkil edən ilk təşkilat üçün say həddi 1-5 nəfər arası müəyyən edilir.

Hər bir rayon, şəhər və sahə bölmə konfransları ilə əlaqədar heç bir rəqlamentli hal nəzərdə tutulmadığı təqdirdə, AzQAC İdarəetmə Şurası rayon, şəhər, sahə bölmələrinin tərkibini elə təyin edə bilər ki, hər bir ilk təşkilatın malik olduğu feal üzvlərin sayına uyğun miqdarda təmsil olsunlar.

Konfranslara rayon, şəhər, sahə bölmə sədrləri, yaxud İdarəetmə Şurasının təyin etdiyi şəxs sədrlilik edir.

Konfrans öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edir. Konfrans ilk təşkilatlardan seçilmiş nümayəndələrin 2/3-sinin iştirak etdiyi yətərsayda səlahiyyətlə edilir.

Konfrans üzvlərinin hər biri bir səsə malikdir.

Konfrans üzvlərinin mandatlarının etibarlılıq müddəti 3 ilə bərabərdir. Onlar bu müddəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzlər. Onlar bu vəzifəyə 1 seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər. Bu son yekun müddətdir.

Üzvlük statusunu itirmiş, seçildiyi ilk təşkilatların mənafeyini müdafiə etməyən, öz səlahiyyətlərini layiqincə yerinə yetirməyən, AzQAC rayon, şəhər, sahə bölmələrinin konfranslarında, İdarəetmə Şuralarının iclaslarında müntəzəm iştirak etməyən, səhhəti

ilə bağlı, eləcə də, ərizəsi ilə səlahiyyətlərindən könüllü imtina edən və başqa səbəblərdən rayon, şəhər, sahə bölmələrinin konfrans nümayəndələri seçildikləri ilk təşkilatlar tərefindən geri çağırıla bilər. Bu halda ilk təşkilatların növbəti və ya növbədən kənar ümumi iclaslarında rayon, şəhər və sahə bölməsi konfranslarına yeni nümayəndə seçilir.

Bu qayda vəfat etmiş rayon, şəhər və sahə bölmə konfransı nümayəndəsinə də şəamil edilir.

AzQAC İdarəetmə Şurası rayon, şəhər, sahə bölmə konfranslarının çağırılması barədə qərar qəbul edir və onun icrasına nəzaret edir.

Rayon, şəhər, sahə bölmə konfransları arasında həmin bölmədə 9 nəfərdən ibarət İdarəetmə Şurası fəaliyyət göstərir və zəruri qərarlar qəbul edir.

Rayon, şəhər, sahə bölmə konfranslarına və İdarəetmə Şurası iclaslarına bölmə sədrləri (sədr olmadığı təqdirdə isə sədr müavini) sədrlik edir.

Rayon, şəhər, sahə bölmə konfransları 9 nəfərdən ibarət İdarəetmə Şurasını seçir.

26-ci MADDƏ

RAYON, ŞƏHƏR VƏ SAHƏ BÖLMƏLƏRİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİ

AzQAC rayon, şəhər, sahə bölmələri 3 ildən bir keçirilən hesabat-seçki konfranslarında bölmənin sədrini, sədr müavini, maliyyə komissiyasının sədrini, İdarəetmə Şurasının üzvlərinin tərkibini seçir. Onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzler. Onlar bu vəzifəyə 1 seçki müddətindən sonra yenidən seçiləmek hüququna malikdirlər. Bu son yekun müddətdir.

AzQAC rayon, şəhər, sahə bölmələri konfranslarında seçilmiş vəzifəli şəxslər yalnız konfransın nəticələri AzQAC İdarəetmə Şurasında təsdiq olunduqdan və bu barədə Prezidentin müvafiq əmri verildikdən sonra öz rəhbər vəzifələrini həyata keçirməyə başlayırlar. Konfransın nəticələri təsdiq olunana kimi qeyd olunan bölmələrin rəhbər vəzifəli şəxs səlahiyyətlərini müvəqqəti olaraq, İdarəetmə Şurası tərefindən təyin olunmuş şəxs və ya sabiq sədr həyata keçirir. AzQAC İdarəetmə Şurası bu barədə 1 aydan gec olmayıaraq müvafiq qərar qəbul etməlidir.

AzQAC rayon, şəhər, sahə bölmələri özlərinin növbədən kənar konfransında İdarəetmə Şurası üzvlərini, eləcə də rəhbər vəzifəli şəxsləri geri çağırmaq hüququna malikdir. Geri çağırılan şəxslər bununla hesablaşmadıqla AzQAC İdarəetmə Şurasına, sonra Arbitraj Komissiyasına apellyasiya şikayəti verə bilərlər.

AzQAC rayon, şəhər, sahə bölmələrinin sədr və sədr müavinləri işlərində ciddi məqsənlərə, Hərəkatın əsas prinsiplərinə zidd hərəkətlərə yol verərsə, həmçinin AzQAC-ın Nizamnaməsində irəli gələn vəzifələrin həyata keçirilməsində laqeydlik və təhlükəkarlıq göstərərsə, bu halda onlar müvafiq rayon, şəhər, sahə bölmələrinin İdarəetmə Şurasının müraciəti əsasında keçirilən konfranslarda, həmçinin AzQAC İdarəetmə Şurasının iclasında müvafiq qərarla tutduğu vəzifədən xaric edilə bilər. Onlar İdarəetmə Şurasının bu qərarı ilə razılaşmadıqları təqdirdə 1 ay müddətində AzQAC Arbitraj Komissiyasına müraciət edə bilər. Bu halda Arbitraj Komissiyası 10 gün müddətində şikayətə baxıb müvafiq qərar qəbul edir.

27-ci MADDƏ

RAYON, ŞƏHƏR VƏ SAHƏ BÖLMƏLƏRİNDE NÖVBƏDƏNKƏNAR KONFRANSLARIN ÇAĞIRILMA QAYDASI

AzQAC rayon, şəhər, sahə bölmə sedrlərinin təşəbbüsü yaxud müvafiq rayon, şəhər, sahə bölməsinin idarəetmə Şurasının üzvlərinin 2/3-nin müraciəti əsasında, istisna hallarda AzQAC idarəetmə Şurasının qərarı ilə növbədənkənar konfrans keçirilə bilər.

28-ci MADDƏ

REGIONAL MƏRKƏZLƏR

AzQAC idarəetmə Şurasının qərarı ilə Respublika ərazisində AzQAC-in fəaliyyətini həyata keçirmək üçün özündə rayon və şəhər bölmələrini birləşdirən Regional Mərkəzlər fəaliyyət göstərir. AzQAC idarəetmə Şurası bu Regional Mərkəzlərə inzibati bölgü cərcivəsində həvalə edilmiş ərazinin sərhəddini müəyyən edir və verilmiş ərazidə fəaliyyət göstərmək üçün onlara zəruri selahiyətlər verir.

Regional Mərkəzlər öz fəaliyyətləri və onlara daxil olan rayon, şəhər bölmələrinin işi haqqında vaxtaşırı olaraq Katibliyə hesabat verir. Regional Mərkəzlərə AzQAC Prezidentinin təqdimatı əsasında AzQAC-in idarəetmə Şurası tərəfindən təyin olunan koordinatorlar rəhbərlik edir, onlarla AzQAC arasında əməkdaşlıqla dair müqavilə imzalanır.

Regional Mərkəzlər ona daxil olan yerli bölmələrin işini koordinasiya edir, Katibliyin tapşırıqlarının yerinə yetirilməsi sahəsində yerli bölmələrə hərtərəfli əməli yardım və köməklik edir.

Regional Mərkəzlər AzQAC idarəetmə Şurasının razılığı əsasında istənilən strukturlar və təşkilatlarla Hərəkatın prinsiplərinə və AzQAC-in Nizamnaməsində irəli gələn vəzifələrə zidd olmayan yazılı formada müqavilə bağlayıb müəyyən proqramlar həyata keçirə bilər. Bu halda onlar buna bilavasitə özleri məsuliyyət daşıyır. AzQAC təhlükəli və katiblik bu məsələlərlə bağlı öz üzərinə heç bir öhdəlik götürmür.

AzQAC-in Regional Mərkəzləri tərəfindən özlərinə qarşı ədalətsizlik edildiyini güman edən şəxslər AzQAC idarəetmə Şurasına, sonda isə AzQAC Arbitraj Komissiyasına apellyasiya şikayəti vərə bilərlər. Onların apellyasiya şikayətinə idarəetmə Şurası 6 ay, Arbitraj Komissiyası isə 1 ay müddətində baxıb qərar verir.

29-cu MADDƏ

NAXÇIVAN MR KOMİTƏSİ VƏ

ONUN İLK TƏŞKİLATLARI, RAYON, ŞƏHƏR VƏ SAHƏ BÖLMƏLƏRİ

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində bütün ilk təşkilatların, rayon, şəhər, sahə bölmələrinin, eləcə də Naxçıvan MR Komitəsinin fəaliyyət qaydası AzQAC-in Nizamnaməsi ilə tənzimlənir.

Naxçıvan MR Komitəsi və onun ilk təşkilat, rayon, şəhər, sahə bölmələrində hesabat-seçki yığıncaq və konfranslarının keçirilməsi, ilk təşkilat və bölmələrin ərađılma qaydasını AzQAC idarəetmə Şurası müəyyən edir.

Naxçıvan MR Komitesi, onun ilk təşkilat, rayon, şəhər, sahə bölmələrinin fəaliyyət qaydası onların yiğincaq və konfranslarının, habelə növbədənənar yiğincaq və ya konfranslarının keçirilməsi proseduru, bu strukturların rəhbər orqanlarının və vəzifəli şəxslərinin seçilməsi qaydası AzQAC Nizamnaməsinin 23, 24, 25, 26, 27-ci maddələri ilə tənzimlənir.

30-cu MADDƏ GƏNCLƏR KOMİTƏSİ

Uşaqlar, yeniyetmələr, məktəblilər, tələbələr, əllil uşaq və gənclər arasında Könüllülük Hərəkatının inkişafı, Beynəlxalq Humanitar dəyərlərin aşınması, sülh, qarşılıqlı hörmət və anlaşma məqsədilə maarifləndirmə, sağlam həyat tərzinin formallaşması və mənəvi rifahın yüksəldilməsi sahəsində aparılan lazımı fəaliyyətləri həyata keçirmək üçün AzQAC "Gənclər Komitəsi" fəaliyyət göstərir.

Gənclər Komitəsi fəaliyyətində AzQAC-ın Nizamnaməsini, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Gənclər siyaseti haqqında" və "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanunlarını və digər normativ hüquq aktları rəhbər tutur.

31-ci MADDƏ GƏNCLƏR KOMİTƏSİNİN SƏLAHİYYƏTİ

Konfrans üzvlərinin mandatlarının etibarlılıq müddəti 3 ilə bərabərdir. Konfrans üzvləri bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzler. Onlar bu vəzifəyə 1 seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər. Bu son yekun seçki qaydaları AzQAC İdarəetmə Şurası tərəfindən qəbul edilən qərarla tənzimlənir.

"Gənclər Komitəsi"ndən AzQAC-nın Baş Məclisində nümayəndələrin seçilmə qaydası AzQAC İdarəetmə Şurası tərəfindən müəyyənləşdirilir.

AzQAC "Gənclər Komitəsi" 3 ilən bir hesabat-seçki konfansi keçirir.

Konfransa "Gənclər Komitəsi"nin sədri, müstəsna hallarda "Gənclər Komitəsi" İdarəetmə Şurasının qərarı ilə təyin olunmuş şəxs sədrlik edir.

Növbədənənar konfranslar AzQAC "Gənclər Komitəsi" sədrinin təşəbbüsü, AzQAC "Gənclər Komitəsi" İdarəetmə Şurası üzvlərinin 2/3-nin müraciəti ilə çağırıla bilər. Nizamname ilə adı konfransın keçirilməsi üçün nəzərdə tutulan bütün prosedur qaydalar növbədənənar sessiya üçün də keçərlidir.

32-ci MADDƏ GƏNCLƏR KOMİTƏSİNİN KONFRANSI

1) "Gənclər Komitəsi"nin Konfransı AzQAC Baş Məclisi tərəfindən qəbul edilmiş sərərlər və ümumi direktivlər çərçivəsində məqsəd və məramların həyata keçirilməsi üçün gərəkli olan bütün səlahiyyətlərə malikdir;

- 2) Konfrans "Gənclər Komitəsi"nin İdarəetmə Şurasının qəbul etdiyi qərarları təsdiq və ya ləğv edir;
- 3) Konfrans "Gənclər Komitəsi"nin planlarını və büdcəsini, fəaliyyət və maliyyə hesabatlarını təsdiq edir;
- 4) Konfrans "Gənclər Komitəsi"nin həyata keçirdiyi işlərə qiymət verir;
- 5) Konfrans Komitənin fəaliyyəti üçün lazımlı bütün qaydaları yaradır və təsdiq edir;
- 6) Konfrans qarşısında duran vəzifələri həyata keçirmək üçün arzu olunan və ya gərəkli hesab olunan komissiyaları yaradır;
- 7) Konfrans gənclərlə bağlı bütün məsələlərin müzakirəsində və sənədlərin qəbul olunmasında yaxından iştirak edir;
- 8) Konfrans AzQAC Baş Məclisine müvafiq qaydada nümayəndə seçir;
- 9) Konfrans İdarəetmə Şurasının 9 üzvünü, Komitənin sədrini, 2 sədr müavininini, maliyyə və digər komissiyaların tərkibini, seçir. Onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməz. 1 seçki müddətindən sonra onlar yenidən bu vəzifəyə seçilmək hüququna malikdirlər. Bu son yekun müddətdir;
- 10) Konfrans AzQAC "Gənclər Komitesi" İdarəetmə Şurasının üzvlərinin tərkibinə baxıb, zəruri hallarda dəyişiklik edir.
- 11) Gənclər ilə bağlı məsələləri AzQAC-ın Baş Məclisində və digər strukturlarında qaldırır.

33-cü MADDƏ "AYPARA" HUMANİTAR FONDU İLƏ ƏMƏKDAŞLIQ

"Aypara" humanitar fondu AzQAC ilə onun Nizamnamesinə, Hərəkatın fundamental prinsiplərinə, Qızıl Xaç və Qızıl Aypara emblemlərinin müdafiə və statusuna dair qaydalara uyğun olaraq AzQAC-ın müstəqilliyinə xələl gətirməyən əməkdaşlığı dair bağlanmış müqavilə əsasında fəaliyyət göstərən humanitar təşkilatdır. Fondu əsas məqsədi humanitar və digər ictimai faydalı məqsədləri həyata keçirməkdən ibarətdir.

"Aypara" humanitar fondu AzQAC-ın təsisçiliyi ilə yaradılmış müstəqil hüquqi şəxsdir və onun fəaliyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31.07.2004-cü ilə qeydiyyata alındığı Nizamname ilə tənzimlənir.

"Aypara" humanitar fondu fəaliyyətində öz muxtariyyətini qoruyub saxlayır və AzQAC-ın fondun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

VIII BÖLMƏ MALİYYƏ VƏ GƏLİR GƏTİRMƏ 34-cü MADDƏ

AzQAC qarşısında duran vəzifə və məqsədlərə çatmaq üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlaka sahiblik, istifadə və sərəncam hüququ əldə edir.

AzQAC və onun yerli təşkilatları Hərəkatın fundamental prinsiplərinə və AzQAC-ın vəzifələrinə zidd olmayan, qanunla qadağan olunmayan miqdarda ianələr ala bilər.

AzQAC və onun yerli strukturları özünün humanitar və gəlirgetirmə fəaliyyəti üçün vergilərdən azad olunan istənilən maliyyə ehtiyatını, sığorta fondunu və digər fondları yarada və idarə edə bilər.

AzQAC humanitar yardım ehtiyatlarının yaradılması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə öz Nizamnaməsi çərçivəsində, Hərəkatın fundamental prinsiplərinə, Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə qaydalarına uyğun olaraq, Respublika qanunvericiliyində nəzərdə tutulmuş təsərrüfat, istehsal, xidmət sahələri, sehiyyə, aptek şəbəkələri və s. yarada bilər.

AzQAC-ın Regional Mərkəzləri və yerli bölmələri tərəfindən bağlanmış müqavilələr Hərəkatın fundamental prinsipləri və AzQAC-ın Nizamnaməsinə uyğun olmalıdır.

Yaradılmış qurumlar yalnız AzQAC-ın maliyyə ehtiyatlarının artırılması üçün fəaliyyət göstərir və məsuliyyət daşıyır.

AzQAC hüquqi və fiziki şəxslərdən, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan, yerli şirkətlərdən və xeyriyyəcılardan daşınan və daşınmaz əmlak, həmçinin, vəsaitlər, aktivlər, hədiyyə və ya miras alma hüququna malikdir.

AzQAC-ın xüsusi mülkiyyətində olan bütün daşınan və daşınmaz əmlakdan, həmçinin aktivlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə və AzQAC-ın Nizamnaməsinə uyğun olaraq, yalnız AzQAC və ya onun tapşırığı ilə yerli təşkilatlar istifadə hüququna malikdir.

AzQAC-ın maliyyə mənbələri üzvlük haqqlarından, əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə olunan gəlirlər, AzQAC-ın Nizamnamə ilə təsbit olunmuş məqsəd və vəzifələrinin yerinə yetirilməsinə yönələn kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların satışından əldə olunan gəlirlər, ianələr, qrantlar, BQXX, BQXQACF və digər humanitar təşkilatlar, habelə xarici ölkələrin milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən verilən yardımçılar, dövlət yardımçı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər hesabına formalaşır.

35-ci MADDƏ İDARƏETMƏ VƏ NƏZARƏT

AzQAC-ın malik olduğu bütün vəsait və əmlak, habelə rayon, şəhər, sahə bölmələrinin və Regional Mərkəzlərin, eləcə də Naxçıvan MR Komitəsi və onun yerli bölmələrinin, Gənclər Komitəsinin bütün vəsaiti və əmlakı AzQAC-ın mülkiyyətidir.

36-ci MADDƏ MALİYYƏ KOMİSSİYASI

Maliyyə Komissiyası İdarəetmə Şurasına məsləhətçi komissiyadır.

Maliyyə Komissiyası Baş Məclis tərəfindən 7 il müddətinə seçilmiş sədrdən və 2 üzdən ibarətdir. Həmin üzvlər digər komissiyalarda və İdarəetmə Şurasında təmsil oluna bilməzlər. Onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzlər.

Onlar bu vəzifəyə bir seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər.
Bu son yekun müddətdir.

Maliyyə Komissiyası:

- AzQAC-la bağlı bütün maliyyə məsələlərinə dair məsləhətlər verir.
- İcraçı Katib tərəfindən tərtib edilmiş maliyyə hesabatı və büdcəyə dair rəy bildirir, ona şəhər və xülasə verir;
- Mövcud maliyyə vəsaitlərinin idarə olunmasına dair təkliflər verir və münasib hesab olunan istənilən maliyyə ölçülərinə dair Baş Məclis, Idarəetmə Şurasına məsləhətlər verir;
- Üzvlər üçün üzvlük haqqı qoyulması formulunu vaxtaşırı nəzərdən keçirir ;
- AzQAC-ın maliyyə vəsaitinin idarə olunmasına dair Baş Məclis qərarlarının tətbiq olunmasında və həyata keçirilməsində idarəetmə Şurasına məsləhət verir ;
- Baş Məclis komissiyanın işi barədə hesabat verir ;

tesdiq olunmuş təlimat çərçivəsində həyata keçirilir.
Maliyyə ili hər bir təqvim ilinin yanvar ayının 1-də başlayır və dekabrın 31-də başa çatır.

37-ci MADDƏ

BÜDCƏ VƏ NƏZARƏT

İcraçı Katib Maliyyə Komissiyası ilə birgə illik büdcə tərtib edir. Illik büdcə baxılmaq üçün idarəetmə Şurasına təqdim olunur.

Idarəetmə Şurası, Baş Məclis və Prezident Maliyyə Komissiyanının sədri ilə razılışdırılmış şəkildə qəbul olunmuş büdcənin yerinə yetirilməsinə nəzarət edir.

Maliyyə hesabatlığını və şəffaflığını təmin etmək məqsədilə, müntəzəm (illik) olaraq Azərbaycan Respublikasının müvafiq Maliyyə Qanunvericiliyinə əsasən müstəqil və ya kənar Audit Xidmətindən istifadə olunur.

IX BÖLMƏ

MÜBAHİSƏLƏRİN HƏLLİ PROSEDURU

38-ci MADDƏ

ARBİTRAJ KOMİSSİYASI

Arbitraj Komissiyası, yalnız Baş Məclisə hesabat verən, qəti qərar vermək səlahiyyətinə malik daimi komissiyadır.

Arbitraj Komissiyası Baş Məclis tərəfindən 7 il müddətinə seçilmiş sədrən və 2 üzvdən ibarətdir. Həmin üzvlər digər Komissiyalarda və idarəetmə Şurasında təmsil oluna bilməzler, onlar bu vəzifəyə 2 ardıcıl seçki müddətindən artıq seçilə bilməzler. Onlar bu vəzifəyə bir seçki müddətindən sonra yenidən seçilmək hüququna malikdirlər. Bu son yekun müddətdir.

AzQAC-ın bütün strukturlarında AzQAC-ın istər rəhbər, istərsə də ayrı-ayrı işçiləri tərəfindən "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin və Nizamnamə şərtlərinin pozulması ilə əlaqədar

yaranan mübahisələr, AzQAC-la bağlı bütün maliyyə və prosedur məsələlərinin ve s. həll olunması, idarəetmə Şurasının qərarları ilə bağlı, ümumiyyətlə, özlərinə qarşı ədalətsizlik edildiyini hesab edən, bu məsələ ilə ilk təşkilat, rayon, şəhər, sahə bölmələrinin organlarında, son olaraq AzQAC-in qəbul olunan qərarı ilə razılaşmayan hər bir AzQAC üzvü Arbitraj Komissiyasına apellyasiya şikayəti verə bilər. Arbitraj Komissiyası apellyasiya şikayətinə 30 iş günü müddətində baxıb qəti qərar verir. Arbitraj Komissiyasının qərarından məhkəmə organlarına şikayət verilə bilər.

X BÖLMƏ

39-cu MADDƏ

HƏRƏKATIN ÜZVLƏRİ İLƏ ƏMƏKDASLIQ

AzQAC Hərəkatın Nizamnaməsinə uyğun olaraq, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərcivəsində Hərəkatın müvafiq tələblərinə uyğun olaraq digər beynəlxalq humanitar təşkilatlarla da əməkdaşlıq edə bilər.

AzQAC Hərəkatın Nizamnaməsinin 4-cü maddəsində qoyulan şərtləri yerinə yetirir və AzQAC-in Hərəkatın digər komponentləri ilə olan münasibəti Hərəkatın Nizamnaməsinin 3-cü maddəsinə uyğun olmalıdır. AzQAC həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsinin 8-ci maddəsində qoyulan vəzifelərə əməl edir.

AzQAC öz humanitar fəaliyyətində Respublika ərazisində və Azərbaycan Respublikası hökuməti ilə bağlanan müvafiq sazişə əsasən, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyindən yararlanır.

AzQAC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, xarici dövlətlərin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq edir.

AzQAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsinə müvafiq olaraq, onun üzvü olmasından irəli gələn hüquqlardan istifadə edərək öz üzərinə müəyyən öhdəliklər götürür.

XI BÖLMƏ

PROSEDUR

40-ci MADDƏ

NİZAMNAMƏNİN DƏYİŞDIRİLMƏSİ VƏ YA ONA ƏLAVƏLƏR EDİMƏSİ

AzQAC-in Nizamnamə üzrə müvafiq komissiyasının verdiyi təkliflər əsasında AzQAC-in idarəetmə Şurası bu Nizamnaməyə edilən əlavə və dəyişiklikləri hazırlayıb Baş Məclisə tövsiyə edir.

Bu Nizamnamə idarəetmə Şurasında baxıldıqdan və Baş Məclisin səsvermə hüququ olan üzvlərinin 2\3 hissəsinin səs çoxluğu ilə qəbul olunan qərarından sonra dəyişdirilə və ya ona əlavələr oluna bilər. Birgə Komissiyanın tövsiyə xarakterli rəyi nəzərə alınmaqla Nizamnamə Baş Məclisə təqdim olunur. Baş Məclisin qəbul etdiyi qərardan sonra qəbul edilmiş Nizamnamə təsdiq imzası (indossament) qoyulmaq üçün

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Dəyişiklik, yaxud ona əlavələr barədə layihelər müvafiq rəy alınması üçün əvvəlcə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq, XX Beynəlxalq Konfransda (Tehran 1973) qəbul edilmiş VI Qətnaməyə və XXIV Beynəlxalq Konfransda (Manila 1981) qəbul edilmiş XX qətnaməyə müvafiq olaraq, Mill Cəmiyyət Nizamnamələri üzrə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə Komissiyasına təqdim olunmalıdır.

41-ci MADDƏ LƏĞV EDİLMƏSİ

AzQAC nizamnaməsi ilə və qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə bilər.

42-ci MADDƏ NİZAMNAMƏNİN QÜVVƏYƏ MİNMƏSİ

Nizamnamə AzQAC-ın Baş Məclisində qəbul edildikdən sonra 1 (bir) ay müddətindən gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunur. Nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra qanuni qüvvəyə minir. Nizamnamə Azərbaycan dilində tərtib olunur, tərəfdəş təşkilatlara təqdim olunması üçün ingilis, fransız və digər dillərə tərcümə oluna bilər. Tərcümə əsnasında müəyyən disput və ya konflikt yarandığı halda üstünlük yalnız Azərbaycan dilində olan versiyaya verilir.


Nizamnamə yenidən işləndikdə bütün səviyyələrdə hazırlı rehbər vəzifələr üzrə rotasiya (əvəzlenmə) qaydaları yeniləşdirilmir.

on aprel ikinci min on sekizinci il

Mən, 1 sayılı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu Qasımovan Aytəkin
Eldar qızı bu surətin sənədin əsl ilə düzgünlüyü təsdiq edirəm. Surəti onun əsl ilə tutuşdurarkən sonuncuda pozulmuş,
əlavə yazılım ş., üstündən qələm çəkilmiş sözlər və digər şərtləndirilməmiş düzəlişlər aşkar edilməyib.

Reyestr № 1S-14522 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.

31 manat haqq tutulub



Notariat hərəkətini aparmağa
müvəkkil edilmiş şəxs

A handwritten signature placed over the name of the notary public.

(imza)



1830111014522

çap tarixi: 10/04/2018 12:00

